

Bişekdə görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında qırğız və rus dillərində kitab çap olunub

Bişekin “Turar” nəşriyyatında Hidayətın XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim, xeyirxah insan Mir Cəlal Paşayev haqqında “Mir Cəlal dünyasından sətirlər” esse-xatirə kitabı qırğız və rus dillərində nəşr edilib.

On iki il əvvəl Azərbaycan dilində işıq üzü görən kitabı qırğız dilinə Bekten Diykanbay, rus dilinə isə Səyavuş Məmmədzadə tərcümə edib.

AZƏRTAC xəbər verir ki, müəllif kitabda böyük yarıdıcı şəxsiyyət barədə işıqlı və isti xatirələrini, onun bənzərsiz əsərlərinə təkrarsız münasibətini, bu həssas insanın ətrafında baş verən hadisələrə yanaşma tərzini barədə düşüncələrini oxucularla bölüşür. Görkəmli



ədib və mütəfəkkirimizlə ünsiyyətdə olmuş müəllif onun şəxsiyyətinin, ədəbi, elmi, pedaqoji fəaliyyətinin oxuculara tanış olmayan, özəl ali xüsusiyyətlərini dəqiqliyi, incəliyi ilə qələmə alır, böyük klassikimizi oxuculara necə varsa, olduğu kimi təqdim edir.

Əsər indiyəcən ana dilimizdən başqa rus, ingilis, fransız dillərində nəşr olunub. Müəllif əsərin Bişek

nəşrinə yazdığı “Ön söz”də bildirir ki, esse-xatirə qırğız dilində çapa hazırlanarkən on iki il əvvəl yazdığı kimi oxuculara təqdim edilir.

“Ön söz”də deyilir: “Mənim essem Mir Cəlal ümmanında yalnız damlalar dır”.

Kitaba ədibin ailəsi və qələm dostları ilə çəkilmis fotoşekilləri də daxil edilib.